



Vaqifa  
Qurx Dua

**VAQİFƏ  
QIRX DUA**

103328

104996

M.F.Axundov adına  
Azerbaycan Milli  
Kitabxanası ARXIV

JN

## Yaddaşlarda şeir kimi qalmaq

Tərtib edən və redaktor:  
f.ü.f.d., dos. Şəmil Sadiq

Ön sözün müəllifi:  
**Rüstəm Behrudi**

Naşir:  
**Müşfiq XAN**

Dizayn və qrafika:  
**Teymur Fərzi**

Mətn tərtibatı:  
**Bəxtiyar Ələkbərov**

Rəssam:  
**Pərnisə Əsgərova**

Vaqifə qırx dua. Hədəf Nəşrləri. Bakı-2015. 72 səh.

ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 5 5 - 2

[www.hedefnesrleri.az](http://www.hedefnesrleri.az)  
© Hədəf Nəşrləri / 2015

Füzulidə şeir dua, Nəsimidə etiraz – üsyən, Cavid-də sevda və dünyada nə varsa, hamusının sintetik analizi, yəni fəlsəfədir. Daha doğrusu şeir insanın Allah, ölüm, zaman və əbədiyyətlə qarşılaşma anından doğan hey-rətinin ifadəsidir.

Bu da şeir haqqında tam və mükəmməl tərif deyil... Günah bəndə ilə Allah arasındakı məsafənin ölçüsü olduğu kimi, şeir də Allah və bəndə arasındaki uçurumların üstündəki uçub-dağılmış körpüdü.

Bütün şairlər zaman-zaman uçrum üstündəki bu körpünü yenidən yapmaq istərlər. Və hər şeir buna yeni bir cəhdidir. Canatmalardan ibarətdir, bu dünyada hər şey...

Bütün şairlər içlərindəki şeytanın oyuncağı, içlərin-dəki uçurumun qurbanıdırular. Və onlar içlərindəki şey-tanı yox etmək üçün özlərini də yox etmək zorundadır-lar.

Bütün qəhrəmanlar əfsanələşmək, bütün şairlər əbədiləşmək istər. Əfsanələşmək də, əbadılışmək də ölümündən və ölüm qorxusundan doğan illüziyadan başqa bir şey deyil. Bunu qəhrəmanlar anlamaz, şairlər anlar, anlar ancaq qəbul etməz. Şairlik də əslində elə budu – bu illüziyanı anlamamaq və onu qəbul etməmək.

Mən həmişə düşünmüşəm ki, bütün heykəllər şair-lərin daşa dönmüş misraları, bütün şəlalələr şairlərin ucan suda səslənən nağmələridi. Ondan başqa heç nə.

Uzun illər bundan əvvəl yazmışdım ki, şairlik bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdı və sonunda da onu tapmamaqdı.

Kim nə deyir, desin, "Tövrat" Musanın, "İncil" İsa-nın, "Quran" Məhəmmədin, şeir də şairin tənhalığıdı.

... Vaqif Səmədoğlu mənə həmişə səhrada tək başı-na yüyürən İsanı xatırladıb. Vaqif tək başına bir şairdi.

Biz dua oxuduq, dua,  
Dərdli-sevincli bir udum.  
Hamu mələklərin xorunda,  
Vaqif təkbaşına oxudu.

“Millət, dövlət zirvəsindən insana enmək vaxtidır”,  
– deyən Vaqif!

Bəndələr arasında unudulmaq əzabından qorxub,  
səssizcə “Mən burdayam, ilahi” piçildayan Vaqif!

“Allah, məni yarı öldür, yarı saxla anlamağa!”...

Vaqif, adamın özünə özündən başqa özü kimi kim  
ağlaya biler ki?!

Ancaq sən istisnasın! Vaqif!

Ölümün 40-ci günü nağılların 40-ci otağının sırrı  
kimidi. Ondan o yana sırr içində sirdi hər şey, Vaqif.

Ölümün 40-ci günü 40 qələmdəşin, 40 dua ilə gəlib  
hüzuruna. Qoy bu dualar Tanrıının hüzurunda ruhuna  
yardımçı olsun!

Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək  
və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir  
kimi qalacaqsan.

Məzarın nurla dolsun, Vaqif!

P.S. Sonda bu kitabın ideya müəllifinə, qələm yol-  
daşımız gözəl yazıçı, şair, alim Şəmil Sadiq əfəndiyə tə-  
şəkkürümüzü bildirirəm. Tanrı yardımçı olsun.

Rüstəm Behrudi

Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi.

O, bizə kişi kimi yaşamağı,  
ölümü kişi kimi qarşılamağı öyrətdi.

*Anar*

**Vaqif Səmədoğluna**

Otuz ildən çoxdur  
tanışlığımız...  
Dalaşdığımız  
özümüzlə,  
barışdığımız yoxdur.  
Danışdığımız  
Danışmadığımızdan çoxdur.  
Yaxşı gündə, pis gündə  
qazancımız bir cüt  
ayaqqabı oldu,  
o da qaldı  
yer kürəsinin üstündə...

Nə olacaq, olacaq

Qoy inidən daş yastiğə baş atım,  
Hansı daşa yazılıcaq daş adım.  
Mən ki, daha gur ömrümü yaşadıım,  
Bundan sonra nə olacaq, olacaq.

Gəlməz daha hər məclisdən sorağım  
Kərəntim koş, sünbüл kəsməz orağım  
Öz-özünə guruldayır qulağım  
Bundan sonra nə olacaq, olacaq.

Zəmilərim, xırmanlarım sovrulub  
Təndə canım, sacda dəniň qovrulub  
Xəzəl altda gül otlarım qıvrılıb  
Bundan sonra nə olacaq, olacaq.

İncilərim düşüb dərya küncünə,  
Qəvvəs gərək güvənsin öz gücünə,  
Alıb onu çıxarsın el içini  
Bundan sonra nə olacaq, olacaq.

Biganələr iqlimini görmüşəm,  
Bədxahların him-cimini görmüşəm,  
Mən özümçün başqa yuva hörmüşəm,  
Bundan sonra nə olacaq, olacaq.

Mən dərdimi piçildadım dağlara,  
Dağlar alıb payladı oymaqlara,  
Dövrüm verdi haqqımı nahaqlara,  
Bundan sonra nə olacaq, olacaq

Bir gölüm var lap dağların dalında,  
Mən də elə o billur göl halında  
Səbrim daşır tufan qalmaqlında  
Bundan sonra nə olacaq, olacaq.

Nə olacaq?... Torpağa bel bağlaram.  
Üzüm tutub bir buluda ağlaram,  
Şimşeklərin işığını saxlaram.  
Bundan sonra nə olacaq, olacaq.

Təbiətin rəngi axdı gözüümə.  
Qələmimlə fırçaladım sözümə.  
İnanmağa başlamışam özümə.  
Bundan sonra nə olacaq, olacaq

### **Tabut daşımaqdan**

Tabut daşımaqdan çıynımız yara,  
Qəlbimiz qançırdı qəm daşımaqdan.  
Bu necə peşədi, yorulduq, Allah  
Həm əkib, həm biçib, həm daşımaqdan.

Şeir yazarın kim, yer qazanın kim,  
Macal vermədi ki, Əzrayıl-qoçaq.  
Bir yerə yiğilsa bir dağ olardı  
Dostların qəbrinə tökdüyüm torpaq.

Yerin altında da dörd divar! Bitdi...  
Üç nöqtə kəfənə düşən tərimiz.  
Olumla ölümü qoşa həbs etdi  
Yerüstü, yeraltı hörgülərimiz.

Yüz tarla, yüz zavod çalışdırılanın,  
Yeməyi, içməyi, geyəcəyi yox.  
Yer altda qurulan bu nə şəhərdi  
Bu üzə bir kəlmə deyəcəyi yox.

İcimə axıtdım göz yaşlarını,  
Dənizdi – qəzəbdən boğulub səsi.  
Çoxdan ölümümü yaşadıb Tanrıım.  
Kəfən bu dünyanın son hədiyyəsi.

Haqqqa varan vaxtim, danışan vaxtim.  
Özümdən çox əvvəl yaşılaşır dilim.  
Bir vaxt bağırmaqdan qabardı ancaq  
İndi də susmaqdan daşlaşır dilim.

Əlimiz talançı, eivimiz talan,  
Yalanlar üstünə gələn yağıdır.  
Ürəyin vursa da ölüsə bəzən,  
Ölüm savaşlardan yorulmağındır.

### Ölüm dən sonra başlar şair ömrü

Noldu birdən-birə, Mixail Yuryeviç,  
İndicə gülürdüñüz?  
İndi qəbir tūfəng lüləsitək dar,  
Elə bilirdiniz hamının Allahi var?

Diz çökün, cənab Martinov, diz çökün!  
Fələyin zülmü çox, Allahın mərhəməti!  
Diz çökün! Bir şair də söndü –  
Sevdalar yaşılı, ocaq kösöyü,  
Üstündə Allahu, üstündə göyü.  
Gözler hədəqdə, ölüm sinədə,  
Alın yazısına, qara günə də,  
bazarda soğanın qiymətinə də,  
bir bəhanə gərək, bir bayis gərək  
Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahi var,  
Dünyanın nə qədər pis sabahı var.  
Hamsına, hamsına şairlər bayış!  
Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,  
Güllələyin damarlara siğmayan təzə qanı!  
Güllələyin lirikası, Lorkanı, Nerudanı!  
Güllələyiib güllələnmək əsridi,  
Güllələyiib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!  
Dəlixanalar dəliyə həsrət!  
Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qırati darda,  
Dəlləklər gəzirlər karetalarda.  
İndi ağlayanlar güləcək gorda,  
Gorda ağlayanlar güləcək harda?  
Güllələyin şairləri! Onsuz da  
Şairlər ölürlər yaz yağışından,  
Arvad qarğışından, qız baxışından,  
Dünyanın tələsik yır-yığışından,  
Günahlı, günahsız şairlər ölü.  
Güllələyin şairləri!  
Ancaq tövbə gecəsi əynində soyxa,  
qorxa-qorxa  
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,  
bir kilsə qapısında səhərəcən  
böyürsün Dantes;  
Bir də yol verin, yol verin cənab Martinova  
yixılan Lermontovu qucaqlamağa...

**Nə var Allahdan yuxarı?**

Nə var Allahdan yuxarı?  
 Nə var qəbirdən aşağı?  
 Çəkdiyim ahdan yuxarı?  
 Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə  
 Quşlar azır göy üzündə?  
 Göz yaşları quş gözündən  
 Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,  
 Allaha tanış deyilik...  
 Ruhum, dur, yiğis, gedirik,  
 Sən yuxarı, mən aşağı...

**Yerlə göyün arasında**

Yerlə Gøyün arasında  
 İlişib qalmışam yenə.  
 Aşağıdan səslə sən də  
 Elə deyinə-deyinə.  
 Nə yerdəyəm, nə göydəyəm,  
 Hər şey məndən kənardadı.  
 Hərdən özüm də bilmirəm  
 Gøy hardadı, yer hardadı.  
 Kimi Yerlə əlləşəndə,  
 Kimi Göylə vuruşanda,  
 Mələklərlə birləşəndə,  
 Şeytanlarla barışanda.  
 Yerlə Gøyün arasında  
 İlişib qalmışam yenə.  
 Durub yolun yarısında  
 Boylanıram mən səsinə.  
 Üzüm yox Yerə qayıdım,  
 Gücüm yoxdu çıxım Goya.  
 Beləcə birdən ayıldım  
 Yeri, Goyü söyə-söyə...

### Məzarlıqda bitən yovşan

Çox qəribədi... Gördüyüm bütün kənd məzarlıqlarında  
yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu galır.  
Yovşan ətri hər yerdə hüzn, kədr və ayrılıq əlamətidir.

Ətrin öldürdü məni,  
Bağrim oldu yenə şan-şan.  
Gördüm ki, boş bir məzara,  
Yenə məndən danışırsan,  
Məzarlıqda bitən yovşan.

Əlim qoynumda gəlmışəm,  
Əfv et, hönkürüb ağlasam;  
Öz qəbrim üstə qoyacam,  
Sənnən bir dəstə bağlasam,  
Məzarlıqda bitən yovşan.

Sən arxasız, mən kimsəsiz,  
Sənnən axır göz yaşları;  
Burda daşlar daş deyil ki,  
Bacılarım, qardaşlarım,  
Məzarlıqda bitən yovşan.

Bu son bahar da ölmədim,  
Ölmədim, yaz, yaz günaha.  
Mən öz tabutundan tutub,  
Dönən bir ölüyəm daha  
Məzarlıqda bitən yovşan.

Məni dərd deyil, adamlar,  
Adamlar öldürdü; Sən, sən...  
Baş daşına qoyulacaq  
Çiçəklərdən də gözəlsən,  
Məzarlıqda bitən yovşan.

Vədə tamamdı, dönəcəm,  
Gəlim qarışım tüstünə.  
Gələcəm dua oxuyaq,  
Ölən bir şairin üstünə,  
Məzarlıqda bitən yovşan.

Ətrin öldürdü məni,  
Bağrim oldu yenə şan-şan.  
Gördüm ki, boş bir məzara,  
Yenə məndən danışırsan,  
Məzarlıqda bitən yovşan.

103328

### Şairin ölümü

Ağrilar əlində acizdi bəndə,  
Nə həsrət üzülür, nə kədər ölü.  
Dünya tutqunlaşar şair öləndə,  
Nə qədər şeirlər, nəğmələr ölü.

Zirvələr yaş tökər, ucalar ağlar,  
Cavanlar ah çəkər, qocalar ağlar.  
Sözlər, qafiyələr, hecələr ağlar,  
Şair can verəndə gör nələr ölü.

Gözündə Günəş var, könlündə sabah,  
Hər fikri səngərdi, hər sözü silah.  
Şairi öldürmə, ey qadir Allah,  
O ölsə, nəğməli bir səhər ölü.

### Adaşımı

*Adın altında daha bir kalmə görünür:  
Vaqif Səmədoğlunun 75 illik yubiley  
gecəsindən sonrakı ovqat.*

“Beşmərtəbə”ylə üzbəüz,  
“Füzuli meydanı”nın tuşunda,  
2014-cü il,  
iyun ayının beşində,  
“Azdrama”da,  
Vaqif Səmədoğlunun  
təntənəli yubiley axşamında  
iki başı da düyünlü can qantelini  
dünyanın ən yüngül  
daşı kimi apardı Vaqif Səmədoğlu;  
halbuki, mən  
bundan nigaran idim...

Vurğun yadigarı adaşım  
o möhtəşəm gecədə  
çox əlamətlərə əl sürdü,  
toxundu çox nişanlara.

Bir az ağı,  
bir az bayati,  
bir az da  
həyat anlatdı  
salona toplaşanlara...

Yəni ki, özünü  
kişi kimi apardı Vaqif Səmədoğlu –  
Halbuki, mən  
bundan nigaran idim.

Prezident sərəncamını,  
yetmiş beş illik  
yubiley təntənəsini hökumətin,  
Mədəniyyət və Turizm Nazirliyinin  
işi kimi apardı Vaqif Səmədoğlu –  
Halbuki, mən  
bundan nigaran idim.

Azarı boğazladı,  
nitqini tarazladı,  
fikir verdi sözlerinə,  
Salon qorxmasın deyə  
eynəkli gözlərini  
gürzə kimi zillədi  
yeddi başlı xərçəngin  
qan çəkmiş gözlərinə –  
Halbuki, mən  
bundan nigaran idim.

Yeriyirsə ürək –  
yerimək asandı, dedi,  
Xalq artisti Fəxrəddin Manafova  
əsamdı, dedi!  
Yeridi ehməl-ehməl;  
nə tez, nə gec –  
əsaya ehtiyacı olmadı heç!

Vaqifin yox, Manafovun  
yixilacağından  
qorxdı salon...  
uğurla bitdi son;  
Diki endi,  
düzü qalxdı  
Səmədoğlu,  
Həmişə olduğu kimi  
səhnə pilləkənini  
özü qalxdı Səmədoğlu –  
Halbuki, mən  
bundan nigaran idim.

Yetmiş beş yaşında Səmədoğlu,  
İsraildə,  
dünyanın o başında Səmədoğlu  
yuxudan halsiz aylarkən  
gözünü üzünə zilləyən  
Nüşabə xanımıma baxıb –  
“Sevginin  
nə demək  
olduğunu  
anladım,” –  
dedi,

“Atamın  
Azərbaycanı da  
Nüşabə xanının yanındaydı,  
tək deyildi  
o qadın” –  
dedi.  
Halbuki, mən  
bundan nigaran idim.  
Nə bənzətmə, nə qafiyə...

Salonda

ayrı bir Vaqif də vardi;

Vaqif

Vaqifdi Vaqifə...

Adaşlar adaşlara,  
qardaşlar qardaşlara  
qapılar olmasa, nə olsun?

Təbibə yoxlatsam, məndə  
xərçəng tapılar olmasa nə olsun? –  
Halbuki mən  
bundan nigaran idim.

“Beşmərtəbə”yla üzbaüz  
“Füzuli meydani”nın tuşunda  
“Azdrama”nın ağuşunda  
altı yüz qadın-kışını  
Səmədoğlu azarına  
yoluxmuş gördüm,  
Dünyada xərçəng adında  
cəfəngiyat yoxmuş, gördüm...  
Halbuki, bu,  
yatsam, yuxuma da girməzdi!..

### Gicgaha sıxılan güllə

Bu dünyanın ağır daşı...

Gicgaha sıxılan güllə!

Tərəzinin axır daşı, -

Gicgaha sıxilan güllə.

Dünya, gəl ver gülünü sən,  
Sanma vergi ölümü sən...

Nöqtəmisən, vergülmüsən,  
Gicgaha sıxilan güllə?

Nə oyanış, nə atəşdi?

Nə tutuşdı, nə atışdı?

Səksəkəli bir yatisdı

Gicgaha sıxilan güllə.

Tək dolu göz, boş bir dodaq...

O sən yazı, o son varaq,

Çəkir təni, çəkir dara,

Gicgaha sıxilan güllə.

O nə səsdi, ündü qara?

Qaçan qaçsin indi hara? –

Əlac qalır intihara...

Gicgaha sıxilan güllə!

Kim ki, dözmür covğun-qara,

Cavabıdı dosta-yara;

Bir qırmızı lala yara...

Gicgaha sıxilan güllə.

**Göylərdən yərə**

Göylərdən baxıram  
Yer kürəsinə.  
Nə qədər kiçikdir,  
Nə qədər cılız.  
Fırlanır başına  
İnsanlar kimi,  
Özündən böyüyün  
hey aciz-aciz.

...

Həyatımız anmış demə,  
Ölüm də bir anmiş demə,  
Bütün anları topladım,  
Hamısı bir anmış demə.

...

Mən göylərin övladıyam,  
Bu dünyadan qonağıyam,  
Bir gün çıxıb gedəcəyəm,  
Məkaruma dönəcəyəm,  
Dostlar məni qınamayın.

**Hər an ömrün sonuna gedib qayıdır nəfəs...**

Həyat necə şirindir! Di gəl ki, ölmək də var,  
Vaxt qatıb qabağına qovar məni, hey qovar,  
Şığıyar gün, əsər yel, yağar yağış, tökər qar,  
Nə müdriklikdən deyil, nə də ki, bilməməkdən  
Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən.

Deyiləni deyirəm: Dünya qızıl bir qəfəs,  
Hər an ömrün sonuna gedib qayıdır nəfəs,  
Gözümdə min arzu var, içimdə min bir həvəs,  
Elə bil ki, indicə ayrılmışam iməkdən,  
Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən.

Çox ölüb-dirilmişəm, çox cəhənnəm çəkmışəm,  
Bulanmışam, lil kimi su dibinə çökmuşəm,  
Dünən gedib anamın qəbrinə baş çəkmışəm,  
Asan nə var ki, ölüb geriyə gəlməməkdən,  
Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən.

Qurdla qiyamətə qal... Uzansınmı bu şölən?  
Qorxuram ki, Adəmi keçib ondan gec ölmə,  
Hardasan, gəl çıx görək, ey o dünyadan gələn,  
Bezmirmi cənnət əhli müftə xurma yeməkdən?  
Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən.

Əjdər Ol, diğirlənib boş-boşuna gedirsə,  
Ölüm dən gözəl nə var, səni xilas edirsə,  
Ən uzun ayrılıqdır, xülasə, hər nadırsə,  
düşünməkdən yoruldun, çənəm çıxdı deməkdən:  
– Gah ölməkdən qorxuram, gah da ki, ölməməkdən.

**Dua**

Dizimin kündəsində  
 Torpaq qabar bağlayıb.  
 Yahu, yahu deməkdən  
 Dodağım bar bağlayıb.  
 İçimdə piril-piril  
 Arzular yarpaqlayıb:  
 Mənəm dua oxuyan.

Gözəlliyi görürsə  
 Gözünüza gün deyin.  
 Gözünüz gün olunca  
 Müşkülə mümkün deyin.  
 Mən bir Allah bəndəsi  
 Nə desəm amin deyin:  
 Mənəm dua oxuyan.

Fikrinin ən muqəddəs  
 Mayasından doğuldum.  
 Daşından, torpağından,  
 Qayasından doğuldum.  
 Mən anamın Tanrıya  
 Duasından doğuldum:  
 Mənəm dua oxuyan

Qarışib bir-birinə  
 Can cəsi, cahan səsi.  
 Sayısız səs içində  
 Tənha bir insan səsi.  
 Mənəm yerdən göyəcən  
 Dirənən azan səsi:  
 Mənəm dua oxuyan.

Dörd əməlim dörd əlim  
 Dörd əlli tutar məni.  
 Dan yeri ümid yerim  
 Qürubu udar məni.  
 Oxudana qurbanam  
 Hələ oxudar məni:  
 Mənəm dua oxuyan.

Qədər belə buyurdu  
 Kədərlə qardaşlaşım.  
 Nə qədər ki diriyəm  
 Diziməcən daşlaşım.  
 Durub üzü Tanrıya  
 Yarınlarda baş daşım:  
 Mənəm dua oxuyan.  
 Dua oxuyan mənəm!

**İlahi eşq içində**

Mənə

– eşq olsun! – dedin...  
 mən indi eşq içindəyəm....  
 üzdən belə sakit, dinməz...  
 qəlbimdəsə  
 – Allah bilir, nə gündəyəm...

bəlkə də, özüm deyiləm,  
 bəlkə, gördünүn kölgəmdi...  
 öz gözümde, bilsən kiməm?...  
 gördünүn ayrı görkəmdi...

bütün kainat qəlbimdə...  
 buludlardan yuxarı,  
 burulğanlı, tufanlı,  
 o sonsuz aləm mənəm...

sevda içində titrəyən,  
 təbəssümlü qara torpaq,  
 təzə yaşillaşan otlar,  
 bal kimi bu iliq hava... mənəm,  
 nə görürsən... mənəm....

sən Allah, sən kimsən axı?  
 nə belə ürkək baxırsan?  
 niyə gözümün önündə  
 gah batıb, gah da çıxırsan?

sən Allah, sən kimsən axı?  
 nə doğma, nə şirin  
 mənə – eşq olsun! – dedin...  
 mən indi eşq içindəyəm...

**Yusif Səmədoğlu**

Dadib ləzzətini isti al qanın,  
Qarğalar da leşə yiğışmaz daha.  
Bürkülü günləri gəlib dünyanın,  
Bir baş bir dərəyə sığışmaz daha.

Həyat bir qarışq yuxudur, yuxu  
Dünyadan dünyaya irişənlərə.  
İndi adamların yaridan çoxu  
Boğaz ortağıdı goreşənlərə.

Gərək olmayan da, gərək olan da  
Dünyadan zəli tək yapışır elə.  
İrəli gedən də, geri qalan da  
Hərə öz ağlıyla çarpışır halə.

Ruzusu torpaqda, əli göydədi,  
Yurda yarayırmı yurdda qalanlar?  
Torpağı titrədir, ərzi göynədir  
Gorunda dəm tutub zurna çalanlar.

Kimi "yarımallah", kimi asidi,  
Dərddi dəndlilərin dərk etdiyi də.  
Daha bundan artıq nə olasıdı  
Tanrıının bəndəyə görk etdiyi də?!

Yomrulub yolları lütün, üryanın –  
Nallı ayaqların mixi töküür.  
Mürgülü günləri gəlib dünyanın, –  
Hamının gözündən yuxu töküür.

**Doydum**  
*(Vaqif Səmədoğluna ithaf olunur)*

Doydum –  
adamlardan, söhbətlərdən,  
bir-birinin eyni olan  
məclislərdən, tədbirlərdən,  
saxta, soyuq sifətlərdən...  
doydum.

İndi ən çöxbilmiş adamın  
ağzını açanda deməyib  
dilinin altında,  
ürəyinin neçənci qatında  
gizlədib saxladığı  
sözünü də bilirəm...  
Söhbətlərin yalanını da,  
düzünü də,  
məclislərdə deyilən hər kəlmənin  
kimə, hara hesablandığı da –  
bilirəm...

Bu salamın arxasında nə durur,  
bu gülüş nəyə görədi,  
o baxış nə üçündü? –  
bilirəm...

Doydum,  
sevgilərdən də doydum –  
doğrusundan,  
saxtasından...  
başlamasından,  
şahə qalxmasından,  
bitməsindən,

gəlməsindən,  
getməsindən...  
Yaşananlardan yaşanmayanları,  
deyiləndən deyilməyənləri  
gördüm,  
duydum,  
doydum,  
gerçəklərdən,  
yalanlardan doydum...  
İndi ən gözəli  
bir uca dağ başına çəkilib  
kinayəli-kinayəli süzməkdi dunyanı...

**Öləndə, ölüsən...**

Öləndə ölüsən  
O dənizin tən ortasında,  
Ağ dalğaların  
Belinə uzanıb ölüsən, dostum.

Bir gəlin dalğa ilə  
Yana-yana, üz-üzə  
Qəbrin qazila.

Yoxsa tük yastıqda, yorğan-döşəkdə  
Ölmək, doğurdan da, gerçəkdi, dostum.

Balana baxsan,  
Görərsən ölücəyəni,  
Amma dənizdə ölsən,  
Dənizdən doğan ümid,  
Udur balanın ağlamağını,  
Və gəlin dalğalar səni boğmur, doğur.

Səni kim basdırıb ki,  
Kim görüb sənin ağlamağını  
Və gəlib deyə ki, ölübsən, dostum?

Öləndə ölüsən,  
O dənizin tən ortasında,  
Hamı gözləyə hər gün,  
Dirilib gələrsən bir gün.

**Sevgi və zaman**

Düşünürəm bir təqvimə baxıb ZAMAN barədə:  
dünən vardırın, bu gün getdin, sabah gəlməyəcəksən.  
Yəqin, duyuq salmamaqçın məni öz varlığından  
bundan sonra barmaqların ucunda gəzəcəksən.

Bəlkə onda biləcəksən  
hansı ayrılıq üzündən səssiz yaşar baliqlar...  
Bəlkə onda biləcəksən SEVGİ yoxdu, ZAMAN var:  
Sevgi nədi – ləng öpüşlər, sürətli ayrılıqlar.

Yəni sevgi deyildin sən, sən tarix idin axı:  
saatın neçəliyiyyin sən axı bundan qabaq.  
Ta beş gün, beş il, beş əsr vaxtin ölçüsü deyil –  
niyə bikef idin, "Qızım", beş yuxu bundan qabaq

Səni axtarmaq əbəsdi dünyadakı küçədə...  
Zamanın harasındasan – gündüzdəsən, gecədə?

Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.  
Bilmirəm ömür başdı, ya ölüm ayağıdı...  
Daha adamlar içində təklik deyil mənimki,  
əsrlərin içindəki heykəl tənhalığıdı.

**Dua**

Sənin olmazlarınızla yaşamaq çox çatındır yazmaq  
istəyirəm  
Sənin qaydalarıyla yaşamağın gözəlliyini bir azca  
bilərək:  
saçım elə-belə ağarmadı, üzüm ağarmalıydı halbuki,  
ürəyimi yeyib qurtardım.

İndi bu gecə Səndən yeni ürək istəyirəm,  
geniş yol kimi, istəklərin tixacından azad.  
İndi Səndən yeni göz istəyirəm, məsum, işıqlarımız  
sönəndə  
nənəmin yandırıldığı şam kimi titrək, həyali, qorxacaq,  
ışık saçsa da, qaranlığın bir gün mütləq düşəcəyini  
unutdurmayacaq...

İndi Səndən bağışlanma istəyirəm, doğuluş kimi...  
Təzə ömür dəftəri istəyirəm,  
bir vaxtlar anamın hər dərs öncəsi aldığı miləmil  
dəftər kimi –  
ləkə salmayacağımı söz verirdim həmişə.  
Bu gecə Sənə söz verirəm: ora düşən yeganə ləkə  
Sənin qaydalarıyla yaşamağın sevincindən doğan  
göz yaşları olacaq.  
Şükr Sənə Böyük Rəbbim:  
Əlbəttə, istəməsəydin istəməyi verməzdin...

Film

Mənim həyat filmim...  
 Özüm oynayıram, əvət, baş rolda!  
 Dublyorsuz, kaskadyorsuz.

Özüm eləyirəm  
 ən qorxulu tryukları da.

Qırımsız oynamışam həmişə,  
 yüngülvari bir bığ qoymuşam,  
 vəssalam!

Vuruş-döyüş səhnələri!  
 Görüş səhnələri!  
 Öpüş səhnələri!  
 Xəyanət səhnələri!  
 Xəcalət səhnələri!..

Biletlər satılır cassalarımda...

Dayanacaq gözləyirik

Ayağında torpağın dadı.  
 Yanında arzuya çatmaz əller.  
 Qarşısında diz çökmüş sevgi adamı.  
 İçində baş qaldıran ruh ağacı.  
 Ovuclarında ötənlərin hərarəti.  
 Dilində səssiz sözələr.  
 Yanağında, hicqırıqdan çat-çat olmuş həsrətin nəmi.  
 Gözlərində yaxşırı pisdən seçən,  
 Vücudunu adlayıb keçən xoşbəxtliyin qəmi.  
 Kipriyində buz bağlayan firtına.  
 Ürəyində əzizlərin başdaşı.  
 Yaşına şilla vuran ağıl.  
 Təpədən-dırnağa dilsiz-ağızsız nağlı.  
 Göydən quyuya düşən nəfəs.  
 Adamsız səs.  
 Yarpağı atan budaq.  
 Kağızla qələm kimi bağlı dodaq.  
 Budur Şair.  
 Odur Şair.

O yandan necə görünür  
 Bu dünyanın viran yeri?  
 Bəlkə elə biz ölüyük,  
 Bəlkə ela sənsən diri?  
 Yığışmışıq köçümüzə,  
 Başdan ayağa bir heçik.  
 Bizim qəbrimiz böyükdü,

Səninkisə bizdən kiçik.  
Acından ölüruk burda,  
Öz içimizi yeyirik.  
Bir qəfəslək qonaq kimi,  
Dayanacaq gözləyirik.

Mən axı köhna adamam,  
Sevincimi soyub gəldim.  
Hər şey mənə dəyib düşür,  
Gözlərimi oyub gəldim.  
Saatı günə satıram,  
Ömürdən illər atıram,  
Qarunu ağa qatıram,  
Hər bir hissi duyub gəldim.  
Başım üstə tacım vardi,  
Çəkəcəyim acım vardi,  
Yer üzünə borcum vardi,  
Qurbanımı sayıb gəldim.  
Allah, əllərim havada,  
Sənən ocağım yuvada,  
Məğlub olduğum davadan  
Ac deyiləm, doyub gəldim.  
İtirdim artıq çoxumu,  
Göyə göndərdim qorxumu,  
Bütün varımı-yoxumu,  
Bu dünyaya qoyub gəldim.

### Vaqif Səmədoğ'luna

Göydən yerə enən söz  
yenə göyə qayıtdı sənin dualarında,  
indi Allahla sənin aranda  
görən nə var-nə yox bu dünyada...  
bizdən nigaran qalma,  
bəd xəberin yalanıyla ovunuruq,  
bütün sözlər kiriyib,  
sükuta dönmüş fəryad səsi  
laylanı çalır, ustad,  
mənə yaşamaq olmaz,  
mən şeir yazmalıyam, deyirdin,  
məzarına qoyulan bir cüt ayaqqabı  
səndən sonra başlanan  
və heç vaxt bitməyəcək yoldu,  
bir cüt ayaqqabıyla  
səndən yan keçdi ölüm...

Dünyanın lal vaxtında  
(Vaqif Səmədoğluna)

Bilən bilir mən kim idim  
Bu dünyanın lal vaxtında.  
Kolların ağac vaxtında,  
Ağacların kol vaxtında.

Çəmənlərin kəpənəksiz,  
Uçan quşların lələksiz,  
Ağacların gül-çiçəksiz,  
Meşələrin bol vaxtında.

Nə yolvardı, nə yol azan,  
Nə yuxu, nə yuxu yozan...  
Qəm çəkmirdi tale yazan,  
Bu dünyanın xam vaxtında.

Nə dünyaya sürgün idim,  
Nə də belə qəmgin idim.  
Bilən bilir mən kim idim  
Bu dünyanın lal vaxtında.

Ayrılıq

... Bir də  
Səhiyyənin  
xəbərdarlığını oxuyub,  
buzlamış canınlə,  
göm-göy, qanı donmuş  
ayaqlarınlə  
qaçıb girərsən yatağına.  
Bitən sözünün oduna  
yaxıb yenisini  
qoyarsan damağına.

Dilinlə çeynərsən,  
çevirərsən belədən-belə  
dodağın boyu.  
Usta bir oyun...

Dişlərinlə sıxıb kötüyünü  
dişləm-dişləm,  
oynaya-oynaya  
ağzında təzə alışdırıldığıñ söz  
uyquya dalarsan.  
Bayaqdan çırpılmış kül  
dağılar üstünə.  
Ağcaqanadlar pərvanə rolunda  
yığışar tüstünə...

Yuxunda  
 "AYRILIQ"mı deyərsən, nə?  
 Ayrılan dodaqlarından  
 bu qopan sözün  
 qızılı közü  
 düşər,  
 yandırar,  
 deşər yorğanı...

Sinənə çatanda od  
 ayılarсан,  
 atəşdən bayıлarsan.

"Əşsi, ev cəhənnəmə, —deyərsən,—  
 bəs bu zəhrimarin kötüyü hanı?..."

... Belə olur da hər gün  
 sübh tezdən dəli adamın  
 "Ayrılıq"dan ayılanda  
 qaralır qanı!  
 Və illah da ağızında  
 dünən gecədən  
 sönmüş söz tamı...

### Var olsun

Dost adını barındıran  
 Uca ürəklər var olsun!  
 Haqq işinə arxa duran  
 Qoca kürəklər var olsun!

Üzü Tanrı sarı olan  
 uçan diləklər var olsun!  
 Eşq yolunda dağa külüng  
 çalan biləklər var olsun!

Çəkib yurd ətri gətirən  
 necə küləklər var olsun!  
 Sağ ciynamə savab yazan  
 incə mələklər var olsun!

Sənsən hər yer

Ömrümdən neçə gün qalıb,  
neçə saat, İlahi?  
Çoxdan səndən nə zəng gəlir,  
nə amanat, İlahi!  
Kim kəsib sən olan yerdə  
söylə, yolu-yolağı?  
Gedim hansı cəhənnəmə,  
hardan gəlir sorağın?..  
Nə vaxt çaparam dördnala  
mən də əcəl atında?  
At altımdan uçub gedə,  
mən də sənin altından.  
Ha uçsam da, öz üstümə  
uçar öz günahım da,  
Səhvərimi deyim bəlkə,  
çixım söz günahımdan? –  
...Doğmaca bacın qızına  
mehr saldım – yadında?  
Nə özgəyə verdim, nə də  
özüm aldım – yadında?  
Yolda qoydum gözlərini,  
gözümüz dağlayarsan,  
Əllərinə qurban olum,  
üstündə saxlaysan.  
Neçə kərə söz göndərdin,  
ərindim, yazammadım,  
Ürəyimdə ocaq çatdin,  
naşükür qızınmadı.

Qadan-balən sızan yerə  
şərab süzdüm – bilirsən,  
Sənin qurduğun dünyaya  
dodaq büzdüm – bilirsən.  
Ruhumu da tərpətmədi  
min cür nazü-nemətin,  
Yamanladım taleyimi –  
haqdan gələn qisməti...  
...Mərhəmətin neyləsəm də,  
günahımı aşmada  
Çoxdandı ki, içimdə bir  
yalvarış dolaşmada:—  
Gedib tövbə eləməyə  
mənə yer ver, İlahi,  
Elə yer ki baxıb görüm  
sənsən hər yer, İlahi!..  
Günahımı nəylə desən  
raziyam yuyum orda,  
Əgər gücün çatsa məni  
özündən doyur orda...

**Soyuqdu**

yığasan bütün ümidlərini  
gedəcəyin yerə basdırısan  
torpaq çəkir, – deyirlər ha  
tərslik etməyəsən, tələsəsən

dərəsən son nəfəsini  
yanında dayanan uzağ'a qışqırasan  
sağlığında qiymət verin, – deyirlər ha  
qarşısına bir "gəlmədi" yazasan...

çırpasan özünü küləyin üzünə  
gedən zamanı istəyəsən  
ya da atılasan qucağına  
uşaqlıq edəsən  
yaşamadığının  
tez böyüdüyünnən  
heç görmədiyinin  
ola həm də...  
tanrı misali,  
arzularını yığasan çin-çin  
küləyin qoynuna  
sonra da çıxasan içinnən.  
yaşadığın xatırələrdən asasan  
qurdüğün xəyalları  
özünnən yixılasan  
tutanın olmaya  
umu-küsü gözləməyə kimsə

əvvəlcə gözünnən  
sonra ürəyinnən düşəsən  
tüpürəsən qismət deyilən  
mənasız yazıya da  
soruşasan məsumca:  
– təsadüflərə inanmayan insan,  
yenə hansı cəhənnəmdəsən?  
cavab da bir az gecikə:  
– soyuqdu, ama üzümürəm, – deyə...

**Sual-cavab**

“Nə üçün televizora baxanda  
Radioya qulaq asanda,  
Qəzetləri oxuyarda kövrəlisən, ata?  
Göz yaşları görünür yaxanda”.

“Çünki televizorun dili lal olub, oğul,  
Danışa bilmir,  
Radionun qulağı kar olub  
Eşidə bilmir.  
Qəzetlərin gözü kor olub  
Oxuya bilmir.  
Və mən sənə  
Yazmamaq, oxumamaq, danışmamaq üçün bir dil  
öyrədirəm”.

**Ölüm arzusu**

elə gözləyirəm,  
ölümüm gələ  
yumam gözlərimi, yumam bir sabah.  
mələklər ruhumu çekə göylərə,  
axı, bu dünyada kimim var Allah.

elə gözləyirəm  
ölümüm gələ,  
cismimi qoysunlar qara torpağa,  
bu yetim dünyadan əl üzüm gedim,  
bir adam tapmiram dərd danışmağa

elə gözləyirəm,  
ölümüm gələ,  
bir kimsə görməsin üzümü burda.  
deyirlər o dünya haqq dünyasıdır,  
bəlkə anladılar sözümüzü orda.

elə gözləyirəm,  
ölümüm gələ,  
bürüsün dostları qəm qucaq-qucaq.  
hələ yaşayıram dost deyən çoxdu,  
görəsən öləndə kim ağılayacaq?

elə gözləyirəm,  
ölümüm gələ,  
bəhanə tapsın gül qoparmağa.  
heç vaxt görüşümə gəlməyən insan,  
vaxt tapsın qəbrimə gül aparmağa.

elə gözləyirəm,  
ölümüm gələ  
dalansın ruhuma bu rəngsiz çiçək.  
tanrı da başından eləsin məni,  
qəbul olunmayan dualarım tək.

elə gözləyirəm,  
ölümüm gələ,  
bir də istəmirəm çıxam bu yaza.  
qələm dostlarımı bəhanə verəm,  
hərəsi oturub bir şeir yaza.

### Darıxdım

Darıxdım gün uzunu,  
yol boyu, küçə boyu.  
Saat əqrəbi istiqamətində,  
düşündüm durdum səni.

Bağışla... yordum səni.  
Gün batdı, gecə gəldi,  
gəldi utana-utana:  
"mən nə deyim bu qadına?!" ...

Darıxdım gecə gözü,  
başına düşdün bu gecə,  
daş kimi...  
Kişi kimi sevdim səni,  
balam kimi əzizləyib,  
güvəndim qardaş kimi..

**Axşam takısı**  
*(Vaqif Səmədəogluna)*

Bu gün bazar günüdü,  
 bazar ertəsi deyil...  
 Bu taksi o payiza  
 düşdüyüñ taksi deyil...

Yağışın əlindən də  
 qaçmağa künc qalmayıb.  
 Baxtın itmiş açarı  
 hələ də tapılmayıb.

Bir ciğır da görünmür  
 geriə qayıtmağa.  
 Bu imansız şəhərdə  
 qiblə yox, üz tutmağa...

...Bu payız sən taksidən  
 düşdüyüñ payız deyil...  
 Payızdan sənə düşən,  
 bu qadın o qız deyil...

**Bənazir Bhutto ölməmişdi**

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz  
 dağılında  
 Gecə məni “Bayu-bayu” ilə yatarıb  
 səhər anamın yoxluğu ilə oyatdilar  
 Anasının narıncı koftasını iyələyib yatan bu uşağı  
 birdən “narıncı inqilablar”ın qucağına atdlar

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi  
 Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım  
 Son dəfə dolmuş gözlərlə  
 boş ömrümə baxıb getdi uşaqlığım

Qapının ağızında ayaqqabıının biri azaldı  
 Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli  
 doldurdu cibimizə  
 Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,  
 həsrət qaldıq evimizə  
 Hələ bu zəhriمار ayrılıq qapımıza gəlməmişdi  
 Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız  
 qalmamışdı  
 mən anasız qalandı  
 Dominodan qurduğumuz evlər dağılında ağlayan  
 uşaqlar idik  
 Bəs görəsən, niyə susduq ailəmiz dağılında?  
 “Ananı çox sevirsən, ya atanı?” sualını verənlər  
 “Ananla qalırsan, ya atanla?” suali ilə üstümə gəldilər  
 Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq  
 yoxdu” dedim

Bacım ağlamağımı eşitməsin deyə,  
geçələr anamın paltarını dişləyib hönkürdüm,  
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb  
yedim

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın  
əllərinə:  
söküldü əlinin dərisi  
Ayaqlarının şışmiş yaşıl damarında öldü bütün flora  
Qapımızın ağızında canını tapşırdı fauna  
Atam siqaretin tüstüsüylə öyrətdi biza gələcəyin  
dumanlı olacağını

Sən gedəndən sonra qapımızı açan olmadı deyə  
o xəsta "bobik" də ağızını açıb bir kalmə hürmədi  
Ana, mən Səddamın edamını gördüm  
Hrant Dinkin başından girib çökməsindən çıxan  
gülləni gördüm  
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını  
görmədim.

Ailəmiz dağılanda öyrəndim ki,  
burnunda ana qoxusu,  
gözlərində ana yuxusu gəzdirən qızlar  
mətbəxi əzbər bilirlər  
Öyrəndim ki, anasının ömründə yىxılan kişilər  
sevgini əzbər ölürlər.

Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz  
dağılanda  
Beləcə, bacım "üçbucaq teoremi"ni ütüdən  
"Çevrənin raduisu"nu qazandan  
Nidanı atamın çəliyindən  
Nöqtəni də anamın yoxluğundan öyrəndi.

**Dünya üç bucaq imiş**  
(*Vaqif Səmədoğluna*)

Ana Vətən hər kəsə,  
Piriymış, ocağıymış.  
Dünya həm zillət yeri.  
Həm ana qucağıymış.

Sən qartal ömrü sürdürün,  
Hər şeyi yaxşı gördün.  
Oldun, yaşadın, öldün –  
Dünya ÜÇ bucağıymış.

Quru çıxdın sudan, dünya!  
Bizə gəldi qadan, dünya!  
Bizi bir-bir udan dünya  
BERMUD üçbucağıymış...

Bahar məni görməyə

(Vaqif Səmədoğluna)

Divarda kəfkirli saat, saat içində sırı həyat  
Əlimdə qadın fotosu, burnumda onun qoxusu  
Ölüm yaman tələsdirir, sözüm də keçmir ürəyə  
Ehhh yenə də ümidliyəm:  
bəlkə məni görməyə, qəfil döñər geriyə.

Saat 20:30-dur, həyat sən demə, budur:  
İllər yelqovan kimi yaşamını hey udur  
Əqrəbi çək, mili qır, tez ol, həyatı durdur  
Birdən acığa düşər:  
Bahar məni görməyə, qəfil döñər geriyə.

Bu sevgi intəhasız, sonu yox, ünvani yox  
Saçlarım bəyazlanub, damarımın qanı yox  
Gözümü yummuram ki, ölümün amanı yox  
Mələk də hey karixib:  
Birdən məni görməyə, səfil döñər geriyə.

Şair ömrü

Bir damcını dəniz edər,  
Bir çinqılı dağ eyləyər şair sözü.  
Bir bülbü'lə nəgmə olar,  
Xəzanlığı gül-çiçəyə bürüyərək  
Bağ eyləyər şair sözü.

Dirək olar yerlə göyə,  
O, Tanrıının nidasıdır.  
Mayasıdır həqiqətin,  
Ədalətin sədasıdır.

O qələmin qlinc edər,  
Qalxan edər əsərlərin.  
O bir zirvə yolcusudur,  
Qanad edər şeirlərin.

Şair könlü bir ulduzlu asimandır,  
Parıldayar, zülmətlərə işiq saçar.  
Şair fikri min hikmətli bir qifildir,  
O qifili ilhamıyla şair açar.

Şair ömrü xalqın yükün  
Ürəyində daşımaqdır.  
Fərqi yoxdur:  
Ya diriykən, ya ölüykən-  
Şair ömrü dodaqlarda, üzəklərdə  
Baxışlarda yaşamaqdır.

**Mənə nəsə yaz İlahi**

Mənə nəsə yaz İlahi.  
 Alnımda yazılmışlar da  
 Vallah Sənin xəttin deyil.  
 Dürüst ol bir az İlahi.

Üz çevirib öz bəndəndən,  
 küsmək Sənin həddin deyil...  
 Məni Sən verdin Anama,  
 Anamı Sən aldın mənnən,  
 hər nəyim var çəkib getdi,  
 axıra Sən qaldırın mənnən.  
 Amma susma, danış nəsə.  
 Böylə də olmaz İlahi.  
 Alnımdakin özgə yazıb,  
 silib Özün yaz İlahi...

**Münafiqin duası**

Allahım, nə deyim ki,  
 məni düz anlaysan?  
 Hər şeyi bilən Allah,  
 bəlkə bağışlayasan...  
 Bağışlayasan məni...  
 ürəyimdəki eşqi  
 həmişə səhv anladım,  
 ya da ki, çox payladım.

Məsələn, çox ağladım  
 saf sevdiyim zamanlar.  
 Ağıllı görünürdüm,  
 danışanda yalarınlar.  
 Gözüm dəmir də deşdi,  
 gəzdi yad evləri də.  
 Özümsə yetim kimi  
 səkilərdə duruxdum.  
 İndən belə ha dilən,  
 gedənlər ki qayıtmaz...  
 Deşik-deşik ürəklə  
 bir daxma da qızınmaz!

Ay Allah, eşidirsən?  
 Sənə sözüm var axı...  
 Görən, niyə bezginəm?  
 hələ dözüm var axı!  
 Sırrını sən bilərsən....  
 "sev" dediyin adamlar  
 qarşısında nifrat üçün

növbəyə düzlənibdi.

Bəlkə də hirslenərsən...

"savaş" dediklərinlə

elə sevgi yaşadım,

tövbədən də keçibdi.

Allahım, nə deyim ki,  
məni düz anlayasan?

Hər şeyi görən Allah,  
bəlkə bağışlayasan...

Əsdiyim kabinetlər

Evin çörək təndiri.

Getdiyim yol deyil ki,  
Boğazımın kəndiri.

Ögeyləşirəm, Allah,  
özümə, vicdanıñma.

Vicdan axı nədir ki,  
baxanda boş qarnıma.

Duyulmur ər istisi

Mənə həsrət qucaqdan.

Uçub ata sevgisi

mənə qismət uşaqdan.

Allahum nə deyim ki,  
məni düz anlayasan?

Bəlkə xahiş edim ki,  
yerimə ağlayasan?

Bəlkə bağışlayasan...

Bəlkə lap unudasan...

Bəlkə gözün yumasan...

Asan yaşayım, Allah?

### Görmədim

Kürsü yad atıdır minən aldanır

Biri hökm verir, biri yallanır

Bu dünya qəribə nağıla bənzər

Kimi yükün tutur, kimi çullanır

Doydum, bəsdi deyən hələ görmədim

İsmətlər satılır qul bazarında

Qamətlər əyilir pul bazarında

Bakırə gözəllər bir künçdə qalıb

Min cür toy qurulur dul bazarında

Haqqı-ədaləti belə görmədim

Sənə yol göstərir hər yoldan ötən

Çatmir dar gündündə hayına yetən

Quduz canavar tək çapıb-talayıır

Dinəndə deyir ki, sağ olsun Vətən

Belə bir ağır yük, şələ görmədim

İnsan! Bu dünyadan nə aparacaq?

Nəyi gizlədəcək, nə qoparacaq?

Bəsdir acgözlüyün bəşər övladı!

Dünya belə olub, belə qalacaq

Onu dəyişəni hələ görmədim

**Bu şəhərin**

Qağa, düz deyirsən çıxıb gedəcəm,  
Qoy qalsın yerində sən, bu şəhəri.  
Yaxşı tanıyırsan, yaxşı bələdsən,  
Cikinə-bikinə sən bu şəhərin.

İtirib izimi küçələrindən.  
Qaçım dirigözlü gecələrindən,  
Qurtarsın mənimtək neçələrindən –  
Canına calansın can bu şəhərin.

Alişim, tüstüsü təpəmdən çıxsın,  
İçimi, çölümü yandırıb yaxsı.  
Kasıbin olmayan evini yıxsın –  
Tutsun gözlərini qan bu şəhərin.

Çox da ki, illərim bağlanıb buna.  
Çox da ki, çox məni saldı oyuna.  
Bu ki, varlıları alıb qoynuna –  
Neyinə gərəyəm mən bu şəhərin.

**Yoxluqda var olmaq**

Uçasan içindən bir qəfil axşam,  
Gedəsən dönülməz yollara doğru.  
Olasan, özündən özünə oğru,  
Özündən gedib  
Bir də qayıtmayasan...

Nə su dərdi çekəsən, nə də ki çörək,  
Nə zirvə dərdi, nə də ki ətək.  
Cismindən qaçasan vicdanınadək,  
Arxana dönüb heç baxmayasan!

Tərəf olmayasan, heç bir qüvvəyə  
Tanrıdan, şeytandan uzaq olasan.  
Nə özünü yeyəsən, nə də özgəni,  
Qayalardan əsən sazaq olasan.  
Kimsəsiz boşluqda dustaq olasan,  
Əsdiyin yerlərə heç dönməyəsən.

Uçasan özündən sözünə doğru,  
Uçasan vicdanın gözünə doğru,  
Düzü kəsəsən düzünə doğru,  
Bu cismə bir daha qayıtmayasan.

Qalasan çöllərdə səfil, sərgordan.  
Nə ağlayasan, nə də gülə biləsən.  
Bütün gördükərinə daş kimi baxıb,  
Nə də eşitdiklərinə dinə biləsən...  
Yoxluqda yox olan  
Varlıq olasan!

1. Fikrət Qoca.....	7
2. Musa Yaqub.....	8
3. Sabir Rüstəmənxanlı .....	10
4. Vəqif Bayatlı Odər.....	12
5. Ramiz Rövşən.....	14
6. Kamal Abdulla.....	15
7. Rüstəm Behrudi .....	16
8. Zəlimxan Yaqub.....	18
9. Vəqif Bəhmənli.....	19
10. Cingiz Əlioğlu.....	23
11. Abdulla.....	24
12. Əjdər Ol.....	25
13. Məmməd İsləməyil.....	26
14. Əhməd Qəşəmoğlu.....	28
15. İbrahim İlyaslı.....	30
16. Rəşad Məcid.....	31
17. Qəşəm Nəcəfzadə.....	33
18. Salam Sarvan.....	34
19. Səlim Babullaoğlu.....	35
20. Murad Köhnəqala.....	36
21. Xanum İsləməylqızı.....	37
22. Kənan Hacı.....	39
23. Hüseyn Bağıroğlu.....	40
24. Pərviz Cəbrayıllı.....	41
25. Əkbər Qoşalı.....	43
26. Səhər Əhməd.....	44
27. Müşfiq XAN.....	46
28. Aqsın Yenisey.....	48
29. Cəlil Cavanşir.....	49
30. Elhaz Eyvaz.....	51
31. Mahir Mehdi.....	52
32. Aqsın Evrən.....	53
33. Qafar Qərib.....	55

34. Dilqəm Əhməd.....	56
35. Qanun Ümman Qahablı.....	57
36. İlqar Rəsul.....	58
37. Rüfat Əhmədzadə.....	59
38. Zahir Abbas.....	61
39. Ehtiram İlham.....	62
40. Şəmil Sadiq.....	63

Kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə "Avrasiya"  
klinikasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Ay 2015  
1461

İlahi,  
Yatağın nə sağında  
Nə solunda,  
Nə bir gözəlin qolunda  
Yatmaq istəmirəm.  
İlahi,  
Nə söyüd kölgəsində,  
Nə dünyanan ən azad ölkəsində  
Yatmaq istəmirəm.  
İlahi,  
Dar quyu dibində,  
Qaranlıq nəm içində,  
Işıqlı qəm içində,  
Ağrısız  
Bir az yatmaq istəyirəm...



Kitabların onlayn satış ünvani  
[www.kitabevim.az](http://www.kitabevim.az)  
Mutallənlərin ən rahat üvvanı!



9 789952 405552

103328